




ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR



1. ÖDƏNİŞ KARTLARI ÜZRƏ TARİFLƏR												
Kartın növü			Visa Classic (maaş)	Visa Gold (maaş)	Visa Platinum (maaş)	VISA Classic	VISA Business	VISA Gold	VISA Platinum	VISA Infinite	-	-
			MC Standard (maaş)	MC Gold (maaş)	MC Platinum (maaş)	MC Standard	MC Business	MC Gold	MC Platinum	–	MC Black Edition	MC Word Elite
1	İllik (əsas kart)	1 il	5 AZN	20 AZN	40 AZN	10 AZN	15 AZN	30 AZN	100 AZN	250 AZN	150 AZN	200 AZN
		2 il	5 AZN	20 AZN	40 AZN	15 AZN	25 AZN	50 AZN	120 AZN	350 AZN	250 AZN	400 AZN
		3 il	5 AZN	20 AZN	40 AZN	25 AZN	30 AZN	70 AZN	150 AZN	450 AZN	350 AZN	600 AZN
	İllik (əlavə kart)	1 il	–	–	–	10 AZN	15 AZN	15 AZN	80 AZN	100 AZN	-	-
		2 il	–	–	–	15 AZN	25 AZN	25 AZN	100 AZN	150 AZN	-	-
		3 il	–	–	–	25 AZN	30 AZN	35 AZN	120 AZN	200 AZN	-	-
1.2	Kartın təcili hazırlanması		10 AZN									
1.3	Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi, açılması)		0									
1.4	Kartdan AFB hesabına köçürmə	Göndərən	0%			1 % (min.1AZN /1USD / 1EUR/ 1 GBP)						
1.5*	Card to card	Göndərən	0.5% (min 1 AZN)			0.5% (min 1 AZN / 1 USD / 1 EUR / 1 GBP)						
		Alın	1% (min 1 AZN)			0						
			Karta mədaxil üzrə qoçurma limitləri									
	Müddət		1 gün			Ay						
	-		say	məbləğ (manat)		say				məbləğ (manat)		
	Mədxil (Top-up və C2C)		5	tətbiq olunmur		tətbiq olunmur				20.000 AZN		
1.6	SMS məlumat xidməti (SMS Notification)		1 AZN (aylıq)									
1.7	1.7.1	İtirilmiş PIN kodun yenilənməsi (PIN Eraze	2 AZN									
	1.7.2	PIN kodun dəyişdirilməsi (PIN Change)	1 AZN/ 1 USD/ 1 EUR / 1 GBP									
1.8	Çıxarışın göndərilməsi	Faks, e-mail, sms-lə	0									
		Poçtla	Poçt xərcləri									
1.9	"Chargeback" * əməliyyatına görə xidmət haqqı		Ölkə daxili əməliyyat üçün 10 AZN, Ölkə xarici əməliyyat üçün 25 AZN									
	Müştərinin təkidi ilə başlanılmış “arbitrage” sorğusuna görə xidmət haqqı		Arbitraja sorğu –25 AZN, Arbitraj uduzularsa – 1000 AZN									
1.10	Cash In*		1% (min 1 AZN)			0						





3. NAĞDSIZ ƏMƏLİYYATLAR			
3.1	POS-terminaldan aparılan əməliyyatlar	0%	
3.2	Azərbaycan Respublikası ərazisində gömrük rüsumlarının ödənilməsi	0.5% (min 0.4 AZN)	
3.3	Konvertasiya	AZN-dən digər valyutalara – 0.5%	
		Digər valyutalar arası – 0.5%	
3.4	“Unique” tipli əməliyyatlar (mərc oyunları; kazino; pul kisəsi əməliyyatları)	3% (min 5 AZN / 5 USD / 5 EUR / 5 GBP)	
3.5	Maliyyə institutlarına ödənişlər (MCC 6012), o cümlədən digər bankın emissiya etdiyi ödəniş kartının və elektron pul kisəsinin balansının artırılması(TOP UP)	Şəxsi vəsait	0 %
		Kredit xətti	1% (min 1 AZN/1 USD/1 EUR/1 GBP)

Kartın növü										VISA Classic (maaş)	VISA Gold (maaş)	VISA Platinum (maaş)	VISA Classic	VISA Gold	VISA Platinum	VISA Infinite	VISA Business
										MC Standard (maaş)	MC Gold (maaş)	MC Platinum (maaş)	MC Standard	MC Gold	MC Platinum	MC Black; MC Word Elite	MC Business
4.1*	ATM		Məbləğ	5000 AZN (Günlük)												1000 AZN (Aylıq)	
			Əməliyyat sayı	15 (Günlük)												15 (Aylıq)	
4.2	POS-Terminal		Əməliyyat sayı	Limit yoxdur													
			Məbləğ	Limit yoxdur													
4.3	Maqnit zolağı	ATM və POS-terminal	Məbləğ	0													
			Əməliyyat sayı	0													
4.4	FallBack*	ATM və POS-terminal	Məbləğ	0													
			Əməliyyat sayı	0													
4.5	“3D Secure” sistemini dəstəkləməyən internet sahifələrində			10 USD													
4.6	“Unique” tipli əməliyyatlar (mərc oyunları)			500 USD													

5. POS-TERMINALLAR ÜZRƏ TARİFLƏR

5.1	Depozit məbləği		Razılaşmaya əsasən
5.2	POS-terminalın quraşdırılması və kodların vergi orqanına göndərilməsi		0 AZN
5.3	POS-terminalın qeydiyyatının ləğv olunması	Terminal işlək və zədəsiz olduqda	0 AZN
		Terminal qeyri-işlək və / və ya zədəli olduqda	Dəymiş zərərin bazar dəyəri həcmində ödəniş tələb edilə bilər
5.4	POS-terminal itirildikdə və ya oğurlandıqda		Terminalın qalıq dəyəri + 50 AZN
5.5	Pos terminal üzrə xidmət haqqı ödənişi		Hesablama Pos terminal quraşdırıldıqdan sonra növbəti (tam) aydan başlayır
5.6	Aylıq xidmət haqqı		POS terminal üzrə aylıq dövriyyə 5000 AZN-dən aşağı olduqda 30 AZN
5.7	POS –terminal əməliyyatları üzrə xidmət haqları		
AFB Bank-da xidmət olunan kartlarla aparılan hər bir əməliyyata görə		Ölkədaxili prosessinq mərkəzlərində xidmət olunan kartlarla aparılan hər bir əməliyyata görə	Xarici ölkələrin prosessinq mərkəzlərində xidmət olunan kartlarla aparılan hər bir əməliyyata görə
2%		2.5%	3.50%

ƏLAVƏ QEYDLƏR:

1. Bankın əməkdaşlarına verilən əməkhaqqı kartları üçün xidmət haqqı tutulmur.
2. Ödəniş kartının istifadə müddəti bitməzdən əvvəl eyni müştəriyə müxtəlif səbəblərdən (itirildikdə, oğurlandıqda və s.) əvvəlki kartın əvəzinə yeni ödəniş kartı ilkin kartın istifadə müddəti bitənədək müddətə verildikdə, illik xidmət haqqı 10 AZN-dək olan kart növləri üçün 5 AZN, digər kart növləri üçün 20 AZN xidmət haqqı tutulur. Digər hallarda mövcud tariflər tətbiq edilir.
3. Əlavə kart əsas kartdan növünə və müddətinə görə üstün ola bilməz.
4. Gündəlik istifadə limitləri müştəri müraciəti əsasında dəyişdirilə bilər.
5. AFB Bank kartları ilə ölkə xaricində digər bankların ATM-də nağdlaşdırma 1.5% (min 5 AZN / 3 USD)*
- 5.1 Ölkə xarici Bank da müştərilərdən əlavə xidmət haqqı tətbiq edə bilər.
- 5.2 Fərqli valyutada nağdlaşdırma edildiyi halda +0.5% konvertasiya haqqı komissiya tətbiq edilir.

- * Chargeback – Emitent bankın mübahisəli ödənişin geri qaytarılması üçün ekvayer banka təqdim etdiyi tələb.
- * Cash In – ATM vasitəsilə nağd vəsaitin karta mədaxilidir.
- * Cash by Code – Xidmət haqqı yalnız pulu göndərəndən tutulur. Əməliyyat zamanı əldə edilən birdəfəlik şifrənin istifadə müddəti 24 saatdır, müddət bitdikdən sonra əməliyyat ləğv olunur. Göndərilən məbləğin nağdlaşdırıldığı ATM-dən asılı olaraq, dondurulan məbləğin bir hissəsi kart hesabına geri qaytarılır.
- * FallBack – Kartda çip mövcud olduğu halda əməliyyatın maqnit zolağı vasitəsi ilə həyata keçirilməsidir.